


Şirindil Alişanov

YENİ SÖZ SORAĞINDA

(“Ulduz” jurnalının dekabr sayı
haqda qeydlər)



Son bir əsrin tarixi ədəbi prosesinə nəzər yetirsək, bədii sözün indiki qədər xalqın ictimai-sosial problemlərindən uzaq düşdüyü olmayıb. İndi də dərddən, ağrıdan yazırlar. Ancaq ünvansız, predmetsiz! Cəmiyyətin ağrıları ədəbi sözün iliyinə, qanına hopdurulmalıdır. Onda hamının dərk etdiyi, mahiyyətinə vardığı bu ağrıları sağaltmaq da çətin olmaz, kəskin fəsadlar verməz.

Mətbuatda baş alıb gedən ədəbi nümunələrin, yüzlərcə kitabın müəllifləri sanki bizimlə bir dövrdə yaşamırlar, düçar olduğumuz mənəvi bələləri görmürlər. Mirzə Cəlil, Sabir müstəmləkə dövrünün millimənəvi ağrılarını böyük vətəndaşlıq yanğısı ilə bəyan edirdilər. C.Cabbarlı sovet cəmiyyətinin real tiplərini elə yaradırdı ki, hər bir əsəri yüz minlərlə tamaşaçını düşünməyə, yaşamağa, mübarizə aparmağa sövq edirdi. Bunları xatırlatmaqdə məqsədim bir çox tədbirlərdə, ədəbi yığıncaqlarda dediyim bir məsələni qabartmaqdır. Bu gün bədii söz urvatdan düşüb. Tək bizdə yox, sanki bütün dünyada. Namuslu söz susanda toplar, raketlər işə düşür, sözün vətəndaşlıq mövqeyi olmayanda, sözün kəsəri,

cəsarəti çatmayanda nadanlar, kəmfürsətlər meydan sulayırlar.

“Ulduz” jurnalının son nömrəsini oxuduqca düşündükərim mətləblərə toxunan söz sorağında oldum. Nə deyim? Yiğcam həcm hüdudlarında ədəbi gedışatın müxtəlif yönərini əks etdirən yazıların verilməsi gənc oxucular kimi mənim üçün də maraqlı oldu. Yeri gəlmışkən, dərgidə bu gün gənc nəslə düşündürən sosial, psixoloji, dini-əxlaqi, estetik problemlərin çözülməsi, özü də ciddi müəlliflərin iştirakı ilə, çox vacibdir. Bunu müxtəlif formatlarda və janrlarda etmək və dərginin internet saytında yerləşdirmək olar. Jurnalın bu sayında poeziya, nəşr, tərcümə, tənqid və ədəbiyyatşunaslıq janrlarında yazılar verilib. Bunlardan bəziləri Nəsiminin yubiley tədbirləri ilə bağlıdır və böyük klassikimizin təbliği baxımından bir də ona görə razılıq doğurur ki, nəsimişunaslığın tarixinə elmi-publisist nəzər yetirilir, özü də ustاد yazıcıımız Mustafa Çəmənlinin qələmi ilə. “Zərrə mənəm, günəş mənəm” adlı albom-kitaba “Tərtibcidən” başlıqlı yazı ilə lakonik bir şəkildə oxuculara Nəsiminin tədqiqi tarixi, ədəbi-bədii obrazı haqqında dolğun məlumat

verilir. Nəsiminin poetik obrazının təcəssümü olan R.Rzanın "Son gecə" poemasının və İslam Sadığın "Nəsiminin bayati nəfəsləri şeirləri" məqaləsinin bu sayda verilməsi Nəsimi haqqında təsəvvürləri genişləndirir.

R.Rzanın "Son gecə" poeması Nəsiminin bədii obrazını yaratmaq baxımından ilk sanballı əsərlərdən olduğu kimi öz həmişə yaşarlığını saxlayır. Nəsiminin ölümsüzlüyü öz poetik yozumunu tarixi gerçəkliyin əsrlər sonrakı milli dərki ilə qovşaqda tapır. Poetik düşüncələr axarı, anımlar silsiləsi öz tarixi yaddaşı ilə qürur duyan müəllif mövqeyini əyanlılaşdırır. Öz məğrur qəhrəmanının ömür və əqidə yolu poetik təhkiyəyə hopdurulmuş nağıl, bayati intonasiyası ilə həməhəngdir.

Çırpinır, çırpinır
Vəcdə gəlmış xəyalı.
İki qara gözün gileyli baxışı
Sevincin, kədərin qurama naxışı
Dodaqları titrəyir
aci təbəssümlə.
Süzülür zindanın döşəməsinə
Xatırələr diyarından
bir neçə sətir
bir neçə cümlə.

Akademik Həmid Araslinin, professor Qəzənfər Paşayevin, həmçinin "Ulduz"un bu sayında İ.Sadığın məqalələri bir daha təsdiq edir ki, ədəbi fikir tarixini poetik sistemin tarixi təkamülü istiqamətində tədqiqi səsioloji boşboğazlıqdan uzaqlaşmağın ən düzgün yoludur. Tək Nəsimini yox, bütün klassiklərin tədqiqində uzun illər hakim olan stereotiplər-dən uzaqlaşmağın yeganə yolu tarixi poetika səpkisində aparılan araşdırmalardan keçir.

Dərginin bu sayında müxtəlif nəsilləri təmsil edən qələm əhlinin şeirləri dərc olunmuşdur. Turan Uğur, Vüqar Rahi, Əli Şirin Şükürlü, Mina Rəşid, Əlizadə Nuri, Nəcibə İlkin, Kamandar Eyvazlı və Gülay Tahirlinin əruz, heca və sərbəst vəzndə şeirləri verilmişdir. Bu müəlliflərin çoxu dərddən yazır. Tanrı ilə ünsiyyətə girir, dünya, ömür, həyat haqqında poetik mühakimələr yürüdürlər. Ancaq bu dərdin, bu ağrıların kökü hardadır? Əsrlərin poetik yaddaşından gələn ənənəyə qayıdış məqamı ilə öz müasirlərinin sosial-psixoloji durumu üst-üstə düşmür. Bunlarla yanaşı, bu müəlliflərin poetik təcrübəsi, sözlə işləmək, sözün yeni bədii qatlarını üzə çıxartmaq cəhdləri həm uğurlu olur, həm də poetik

BU SAYIMIZDA

3 Siyad ALAN Bir dəstə çıçık kini...	22 Vüqar RAHİ qazal de ki...	41 Əsad CAHANGİR Gancalar söz istayı	64 Əlizadə NURİ gəlir vaxtı
7 Xuranan HÜSEYNZADƏ özüylə söhəti və yizsi	25 Güney Səma ŞIRVAN Nasırda portret yaratma üssüni	44 Dilek YÜKSEL Pompeyi sevkarən	66 İslam SADIQ Nəsiminin bayati nafəsləri peñirli
11 qısa fikirlər xəzinəsi	28 Rasul RZA Son gecə	47 VİLAYƏTOĞLU Külgəbi	69 Naciba İLKİN Burax allarımı...
17 Turan UŞUR Bir şai var	29 Mina RƏŞİD böyükdan uşaqa	55 Mina RƏŞİD böyükdan uşaqa	71 Qəşəm NƏCİFZADA Boym
19 Eltər MURADXUNLI Üç süngü, bir galla	35 Samira MƏMMƏDÜ Azerbaycan mühaciri – fəciə və ümidi bucağında	58 Veni nəşrlər	73 Kamandar EYVAZLI Börçəli eli
39 Əli Şirin ŞÜKÜRLÜ Ədəbi superrəsmatza aid numunalar	82 Gülay TAHİRİLJ dərgidə kitab	77 "ULDUZ" azərbaycan mədəniyyəti	Təsisçilər: Azərbaycan Yazarlar Birliyi və "Ulduz" jurnalının kefəli
Bas redaktor Qulbü AŞGASOV			
Redaksiya başçısı Tərvən XƏLİD (Bas redaktor müavini) Həybat ŞƏHİZADƏ Elçin ƏLƏMƏRƏKİLİ Xəyal RƏZA Səhih ƏHMƏD Rəhiməyyə SƏHİR Ehsan YARŞIĞİL Nur ƏLƏMƏRƏKİLİ Elmar VƏLİƏRƏK Ələmər CƏHƏRƏK Qədrən HƏSƏN Hüsnə HƏSƏN Nüshəbəyin Rəsul ƏLƏMƏRƏKİLİ Məhəmməd MƏMMƏD Elşən ƏLƏMƏRƏKİLİ Səfiyən SƏFIYƏ Səfər İLHĀM Şəfiyyən İLHĀM (Türkçe) Xəqani QƏYHƏN (Ümumi) Balqılış ÇƏHƏRƏK (Rusça) Səm MƏMMƏD (Ortaokyanus) Nüshə ƏLƏMƏRƏKİLİ Güney Səma ŞIRVAN (Voronez) Bədi redaktor Məlikə ƏLƏMƏRƏKİLİ Üzvə: AZ1000, Bakı, Xəqani küçəsi, 25 ulduz_dergisi@mail.ru dilgəz@aztelecom.az www.ayhaz.az Telefon: 490 72-43 Cənabəli: 490 72-43 "Ulduz" jurnalı mədəniyyətdə yüksət rəsədləndirilir "Ulduz" jurnalı - "Poligrafiya" MMC-də çaplanır Sıfəti: №156, Təqri: 30 (Qələbə) 1 məsur 1967-ci ilədək Səhədətname № 238 Nümrənin eksperti: Şirzadlı Aşqasov			

yaddaşa yeni bir şey əlavə etmir. Əlizadə Nurinin “Bu çaydan kədərdi axan” şeiri yiğcam olduğu kimi, ənənəvi bir mövzuya yeni ovqat aşılıyır.

...Milyon olduq, bir olmadıq
Boş yerə saya gəlmışik.
...Bu çaydan kədərdi axan –
Deyirdin suya gəlmışik?!

Bu şeiri sevdirən, oxudan onun daxili bütövlüyüdür. Obrazların bir-birini tamamlayan bədii-psixoloji məntiqidir.

Poeziya elədir ki, bədii istedadın ölçüləri dərhal hiss olunur. Səriştəli oxucunu nəzm vərdisi, mühakimələr axını ilə aldatmaq çətindir. Nəcibə İlkin və Kamandar Eyvazlı qələm təcrübəsi olan müəlliflərdir. Onların şeirlərində poetik ənənə yaddaşı üstündür, həm vəzndə, həm qafiyə və obrazlarda. Nəcibə İlkinin aşağıdakı misraları ənənəvi mövzuya yeni poetik yozum vermək baxımından yadda qalır.

...Dərdimin yorğanı qalın,
Çək üstümə, üşüyürəm.
Arzularım ayaqyalın,
Daşımaqdan tövşüyürəm.
...Üzümə tutub gedirəm
Düzüb qoşduğum yalanı.

Nəcibə İlkin yorğan, yumaq, yamaq sözlərinə poetik məzmun aşılıyır, özü də çox uğurlu. Bu obrazlara təsadüf etməmişəm.

...Dünyaya gələndən dərd yumağıyam,
Neynirdi yaradıb məni Yaradan?!
...Bir yorğun yolçuyam, xurcunumsa boş,
Əlimdə balaca söz çomağım var.
Mənim kirpiyimdə tale yüklü daş,
Mənim can cuxamda dərd yamağım var.

Lakin “Bir körpə ağlayırdı”, “Burax əllərimi” şeirlərində belə yeni poetik deyimlərə rast gəlmirik.

Kamandar Eyvazlinin “Körpünün üstü” şeiri ilkinliyə, doğma yurda poetik qayıdışdır. Tanış mövzudur, həcməc böyük bir şeirin məhiyyəti aşağıdakı dörd misrada ifadə olunub.

...Əl-ayaq kəsilir elə bil qəsdən,
Adamlar arası sevgi pozulur.
Get-gəllər azalıb körpünün üstdən,
İnsanlar çoxalır, insan azalır!

Vüqar Rahi və Turan Uğur öz şeirlərində həm vəzn, həm də poetik yozum baxımından axtarış aparırlar. Əhməd Cavadə gənc şairin sevgisi təqdirəlayıqdır. İstiqlal carçısı olmuş şairə həsr edilmiş şeir Əhməd Cavad haqqında yeni poetik informasiya yükünə malik deyil.

Mina Rəşidin uşaqlar üçün silsilə şeirlərində uşaq psixologiyasını duymaq, müşahidələrə poetik məna vermək, özü də obrazlarla şeirin qəhrəmanı, onun yaş həddi arasında təbii bədii körpü yaratmaq baxımından uğurlu nümunələr vardır.

...Aytən səmaya baxır,
Ay görünmür gözünə.
Deyir, Ay bizdən küsüb,
Çıxmayıb göy üzünə.

“Qışdan küsmüşəm” və “Nənəm bəhməz bişirib” şeirlərinin balaca qəhrəmanın mühakimələri də bizi inandırır, ancaq “Aılə albomu” şeirlərində aşağıdakı “yekun” qeyri-təbii səslənir:

Doğum günüm gəlirmiş –
Anam dedi, üzülmə.
Albomdan çıxıb hər kəs
Sabah gələcək bizə.

Gülay Tahirlinin “Bir dünyalıq adam” başlıqlı şeirləri poeziya aləminə yeni bir istedadın gəlişindən xəbər verir. Bu xanım poetik təfəkkür sahibidir. Mövzuları bizə tanışdır: Vətən, dünyanın, həyatın mənası, tənhalıq, sevgi və s. Bu ənənəvi mövzularda yeni poetik tapıntı səviyyəsində söz demək Gülay Tahirlinin ciddi uğurudur. Dünyanı, gerçəkliyi dərk etməyin əsasında fərdi poetik təfəkkür, poetik qavrayış hakimdir, ənənəvi mövzularda belə yeni söz eşidəcəyik. Müəllifin duyum və düşüncə tərzi onun şeirlərindəki obrazlara yenidən qayıtmaga vadar edir.

...Dərdlərin istirahət günü olmur,
Dərd elə dərddir!
...Bəzən Allah adam yox,
Adam cildində dərd yaradır.
...Adam tabutda deyil,
Tabut adanda basdırılıb.
...Bir tərəzi verin mənə,
Ürəyimdən asib dünyani çəkəcəyəm!

Bu misraların sayını artırmaq da olar. Əlbəttə, bütün şeirlərində poetik yük eyni çəkidə deyil. Onun ifadəsi ilə desək, xeyirxah tənqidçi tərəzisində onun yaradıcılığını dəyərləndirmək poeziyamızda gedən yeniləşməni öyrənmək mənasında da əhəmiyyətlidir.

Bu sayda nəsr janrını Zəka Vilayətoğlu, Etibar Muradxanlı və Qəşəm Nəcəfzadə öz hekayələri ilə təmsil edirlər. Poeziyada mövzu, müasirlik məsələləri ilə bağlı kəsirlər nəsr nümunələrində də hiss olunur. Qəşəm Nəcəfzadə və Zəki Vilayətoğlunun hekayələrində xarakter yaratmaq, əhvalatların süjet düzümü,

dil baxımından yazılılıq təcrübəsi özünü təsdiq edir. Qəşəm gənclik illərinin sevgi əhvalatına, onun baş verdiyi məkanın əcayib-qəraibliyinə bizi inandırıa bilir. İki tələbə gəncin psixologiyasını, bir-birinə münasibətindəki səmimiyyətini çatdırıa bilir. Lakin sonluq onun şairliyindən gələn və hekayənin bədii tutumuna heç nə əlavə etməyən bir detalla bitir.

“Külqabı” hekayəsi yaxın tarixi keçmişimizin tipik hadisələrindən birinə həsr olunub. Sonluğun – külqabı əhvalatının inanlılığı olmamasına baxmayaraq, müəllif yaxın tarixin dramatik bir əhvalatı fonunda erməni xislətinin mahiyyətini açmağa nail olur. Ermənin Rusiyada keçirdiyi günlərinə elə məqamlar artırmaq olardı ki, bu hekayədəki məqsədi rus da, erməni də qəbul edə bilərdi. Çünkü bünün üçün hekayədə bədii-psixoloji zəmin var, xüsusən öz ermənisini öldürən, atanmasını qoyub qaçan birisinin Bakı həyatı uğurlu həll olunub. Lakin Rusiyada Şəqenin ölümünə gətirən həyat tərzinin təsvirində tələsiklik hiss olunur.

Jurnalın bu sayında Əsəd Cahangirin məqaləsi gənclərin yaradıcılığına qayğı, diqqət, həm də bütün janrları əhatə etmək mənasında təqdirdir olunmalıdır. Ədəbiyyatşünaslıq bölməsində verilən məqalələr ədəbiyyatımızın az öyrənilmiş problemlərinə həsr olunub, məqalələrin müəlliflərinin tədqiqatçılıq səriştələri razılıq doğurur. Stanislav Lets və Dilek Yükselden edilən tərcümələr professional qələm əhlinin məhsuludur və maarifləndirici səciyyə daşıyır.

Ümumən jurnalın bu sayı uğurludur. İstərdik ki, gənc ədəbi qüvvələrin yaradıcılıq problemləri müxtəlif formatlarda daha geniş müzakirəyə cəlb edilsin.

